

Enerji harada varsa, orada inkişaf var, həyat var

Bele bir deyim vardır: "Çekilen eziyyət yerde qalmaz, gec-tez mükafatla nəticələnər". Düşünürem ki, bu cür fikirlər heç vaxt əsassız deyilmir. Bu, həqiqətən də belədir. Ele mextar respublika sakinlərinin 1990-ci illərdə çəkdiyi eziyyətlər və həmin eziyyətlərin bugünkü mükaflatları kimi...


Həmin illərdə Naxçıvanla Azərbaycanın əsas əraziləri arasında bütün kommunikasiya əlaqələrinin kesilmesi əhalinin yaşamını daha da çətinləşdirmişdi. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Taleyin ümidi buraxılmış tənha bir ada"nı xatırladırı Naxçıvan.

Cətinliklər cox idl

Evlərde elektrik və qazın yoxluğu böyük problemlərə getirib çıxarırdı. İstilik yarada bilməyen əhali evi qızdırmaq, ocaq qalayıb yemək bişirmək üçün çareni ağacları kesməkdə göründü. Hətta çoxları məcbur qalıb yeni meyva və meşe ağaclarını da kəsirdilər. Beləliklə, Naxçıvanın ana təbəti de blokada çətinliyinin ağırlığını yaşayırı. Yenə də problemlər həll olunmur, əhalinin ərzəq qılığı, insanların isti, soyuq hava demədən çörek növbələrində günlərə gözləməsi, lampa və şam işıqlı gecələri ilə insanlığımızın imtahani davam edirdi...

Blokadanın en ağır günlərdə dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvana gelişmiş qədim diyarımızı çətinliklərdən qurtardı. Ümummülli Liderimiz Naxçıvanı labüb vəziyyətdən çıxarmaq üçün mü hüüm qərarlar qəbul etdi. Ve beləcə, çətin olan her bir yoldan böyük siyasi bacarıqla istifade edən Ulu Öndər Naxçıvanı blokadadan xilas etdi. Mextar respublikanın elektrik enerjisi və ərzəqla temin olunması istiqamətində qonşu Türkiye və İran ilə razılıq əldə edildi. Bütün görülen bu tədbirlər insanlarınımızın geleceye olan ümidi dənaha da artırmaqla yanaşı, gelecek inkişaf üçün kiçik qırgıncımların alışmasına səbəb oldu.

Və ya yaxın tarixə qısa bir səyahət



Cəkilən zəhmət öz bahəsini verir

Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Ölkəmiz 1991-ci ilde dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyinə qovşaraq inkişaf, tərəqqi yolunda addımlamağa başladı. Bütün regionlar, eləcə də mextar respublika da bu inkişafdan öz payını aldı. Büyük quruculuq layihələri zamanla diyarımıza tətbiq olundu. Mextar respublika əhalisinin yaşayışının təmin edilməsi üçün once aqrar sahənin inkişafına diqqət artırıldı. Kənd əhalisinin pay torpaqları ilə təmin olunması ərzəq probleminin həllinə, kənd və ailə təserrüfatının inkişafına, eləcə də mextar respublikada ərzəq bolluğuñun yerli məhsullarla təminatına əsas yaratıldı. Bununla yanaşı, digər sahələrin də inkişafına diqqət göstərildi. Bu sahələrdən ən vacib elektrik enerjisi ilə təminat idi. Çünkü həyati elektrik enerjisi olmadan fəsəvvür etmək mümkün deyil. Naxçıvan Mextar Respublikası Ali Meclisinin Sə-

ri cənab Vasif Talibovun dediyi kimi: "Enerji harada varsa, orada inkişaf var, həyat var". Mextar respublika əhalisinin fasilələrlə istifade etdiyi elektrik enerjisi dövlətimizin diqqət və qayğısı ilə daimi enerjiyə çevrilmeye başladı. Bu diyarın iqlim şəraiti alternativ və bərpə olunan enerjidən istifade üçün geniş imkanlar açdı. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülərək su, külək, günəş elektrik stansiyaları tikilərək bir-birinin ardınca istifadəyə verildi.

Qeyd edək ki, son illər ölkə Prezidentinin iştirakı ilə Naxçıvan Mextar Respublikasında Heydər Əliyev Su Anbarı üzərində güclü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi güclü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycan ilk derivasiyalı 22 meqavat gücündə Bilev Su Elektrik Stansiyası, 20,5 meqavat gücündə "Arpaçay-1", və 1,4 meqavat gücündə

"Arpaçay-2" Su Elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndində 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilmesi, 2017-ci ilde həmin ərazidə 2 meqavat, 2019-cu ilde Kəngərli rayonunun Qabil kəndində 2, ötən il isə 3 meqavat gücündə yeni Günəş Elektrik stansiyalarının qurulması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bununla yanaşı, Naxçıvan Mextar Respublikası Ali Meclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fermanı ilə təsdiq olunmuş "Naxçıvan Mextar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"na uyğun olaraq mextar respublikamızda irimiqyaslı infrastruktur layihələrinin icrası, əhaliyə göstərilən kommunal xidmətlərin seviyyəsinin yüksəldilməsi, bütün sahələrdə maddi-tehniki bazanın gücləndiriləsi və insanların rifahının yaxşılaşdırılması istiqamətində görülen quruculuq tədbirləri davam etdirilməkdədir.

Programda nézerde tutulan və icrası

həyata keçirilən tədbirlər muxtar respublikada enerji təchizatı sahəsində müsbət dinamikanın əldə olunmasına gətirib çıxarıb. Ümumi enerji istehsalının əsas hissəsinə alternativ və bərpə olunan enerji mənbələri hesabına ödənilən muxtar respublikada hazırda elektrik enerjisine olan tələbatın 50 faizdən çoxu bərpə edilən enerji mənbələri hesabına ödənilir. Bütün bunlar doğma diyarımızda enerji təminatını yaxşılaşdırır və bu sahənin daha da inkişaf etməsinə geniş imkan yaradır.

Bu tədbirlərin davamı olaraq 2019-cu il avqustun 26-də Bakı şəhərində Naxçıvan Mextar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticaret Nazirliyi arasında Naxçıvan Mextar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında imzalanmış müqaviləyə əsasən Naxçıvan Mextar Respublikasına 2 dəst 200 kilovat gücündə "ISUZU" markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəş su qızdırıcı, 6 dəst 10 kilovatlıq Külək-Güneş Hibrid Elektrik Stansiyası qurğusu verilmişdir. Naxçıvan Dövlət Universitetində Elektroenergetika ixtisası üzrə tehsil alan tələbələrin biliklərinin təcrübə ilə dəha dərindən menimsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün universitet şəhərciyində 1 ədəd 10 kilovat gücündə Külək-Güneş Hibrid Elektrik Enerjisi Mənbəyi və 1 dəst günəş su qızdırıcı quraşdırılmışdır. Digər 5 dəst külək turbinlərinin və günəş panellərinin təyinatları dəyişdirilərək Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinəyərəsiz ərazidə komplektləşdirilərək 1,1 meqavatlıq yeni Külək-Güneş Hibrid Elektrik Stansiyası tikilmişdir.

Qaranlıqdan işıq diyara

Artıq mextar respublika qaranlıq, şam işıqlı gecelerini geride qoymuş, enerji tələbatını özü təmin edən, eyni zamanda, ixrac edən bir diyara çevrilmişdir. Əminliklə deyə bilerik ki, bundan sonra da bərpə olunan enerji mənbələrindən istifadə mextar respublikada elektrik stansiyaları elektrik enerjisinin istehsal və ixracına dəha geniş imkan yaradacaqdır.

Səriyyə Saləhova,
"Arazin səsi" qəzetiñin məsul katibi